

Kütləvi informasiya vasitələri sırasında ən çeviyi, operativi və kütləvisi olan televiziya dövrümüzün aktual problemlərini, baş verən hadisələri dərhal cəmiyyətə çatdırmaqdır, ictimai rəyin formallaşmasında misilsiz bir missiya həyata keçirməkdədir. Ölkə telekanallarının cəmiyyətin müasir tələbləri səviyyəsinə qaldırılması yolunda son illər dövlətimizin atlığı rasional addımlar razılıq doğurur. Azərbaycan teleməkanı zəngin və çoxçalarlı bir tale şamaqdadır.

ZAMANIN nabzı

6 noyabr televiziya və radio işçilərinin peşə bayramıdır

Maarifləndirmə, məlumatlandırma və əyləndirmə funksiyalarını tamaşaçı zövqünün tələbləri, cəmiyyətin arzuladığı şəkildə yerinə yetirmək indi hər bir telekanal qarşısında duran bir nömrəli vazifədir.

Kütləvi informasiya vasitələri sistemində televiziyanın rolunun artdığı bir dövrədə ən mühüm vazifə milli televiziyanı cəmiyyətin müasir tələbləri soviyyəsinə yüksəltmək, ictimai şüra, siyasi durumun tələblərinə cavab verən təsirli forma və metodları aşkar çıxarmaqdır. Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilmiş "Azərbaycan teleməkanı: problemlər və vazifələr" yazısında da məhz bu prinsiplər öna çəkilir. Qeyd etmək yerinə düşər ki, son illər Azərbaycan Televiziyasında aparılan islahatlar bütövlükdə bu prinsiplərin reallaşdırılmasına yönəldilmişdir.

AzTV-dəki yeniliklər kadrların struktur dəyişikliklərində, texniki təchizatda və müasir texnologiyaların tətbiqində, studiya və pavilyonların temirində, yardımçı bölmələrin standartlara uyğunlaşdırılmasında özünü əyani göstərir. 54 yaşlı ana televiziyanız telekanallar arasında birincilik statusunu layaqatla saxlamaqdadır. Bu, többi ki, asanlıqla başa gələməyib. Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən düzgün program siyaseti, kadrlarla bağlı "seleksiya işi", verilişlərin bədii-estetik, ideoloji soviyyəsini qaldırmaqla bağlı kompleks tədbirlər uğur götərən amillərdəndir. Azərbaycan Prezidentinin 1998-ci il tarixli fərmanında bildirilirdi ki, ölkə telekanalları yalnız Azərbaycan dilində yayılmışdır. Həmin qərara bütün ciddiliyi ilə riyat edən yeganə kanal hələlik AzTV-dir.

Hazırda hər gün rus və ingilis dillərində 15 dəqiqəlik "Xəbərlər" i çıxmış şərti ilə, demək olar ki, bütün verilişlər Azərbaycan dilində təqdim olunur. Gündəlik efir vaxtının təxminən 6-7 saatı lisensiya ilə alınan xarici filmlərin payına düşür. Xüsusi film siyaseti aparıldığından efirə yalnız mənəvi dəyərlərimizə uyğun gələn

kinolentlər çıxır. Dublyaj vaxtı dilimizin saflığının qorunmasına böyük önem verilir.

Efir gedən verilişlərin formatının dəyişməsi, programların ideoloji-bədii səviyyəsinin yüksəlməsi, texnoloji parametrlərin yaxşılaşdırılması tamaşaçılardan aldığımız məktublarda da etiraf edilir. Verilişlərin keyfiyyətinə nəzarət edən yeni tənzimləyici quruma uzun illər tərəbü qazanan əməkdaşların cəlb edilməsi ekranə yalnız keyfiyyətli programların çıxmışına zəmin yaradır. Avropana texniki cəhdən yüksək səviyyəli yayımı göra "Avropa keyfiyyəti" medalı almağımız AzTV-də inkişafın yüksələn xətlə getdiyindən xəber verir.

Azərbaycan Televiziyasında veriliş və programların mövzu dairəsi olduqca genişdir. Bunu onların adlarından da aydın hiss etmək mümkündür: "Öğüznəme", "Turan", "Xəbər var", "Nəzərdən qaçırmayıñ", "Tərəf-müqəbil", "Rakurs", "Bu axşam", "Unudulmayanlar", "Kinoklub", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "İntellekt", "Aile həkim", "Əsgər andı", "Azərbaycan Respublikasına xidmət edirəm", "Azərbaycan - yurdum mənim", "Şahmat klubu", "Səhər", "Bizim planet", "Kənd saatı", "Ədəbi abidələr", "Yurd yeri", "Mən də uşaq olmuşam", "Bağılılıq", "Sərbest səhər", "Məclisi üns", "Olimp" və s. Bu yaxınlarda onların sırasına bir sıra verilişlərin adları da yazılıcaq. Ümumiyləkde 2009-cu ildə ekranə 70 adda program çıxdığını xatırlatmaq isterdik.

Azərbaycan teleradiosunun tamaşaçıları da qıtbə doğurur. Hazırda bu irdən bütün telekanallar yaranılar. Təbii ki, AzTV həmin xəzinəni zənginləşdirmək niyyətindədir.

Son 3 ildə AzTV-nin "Azərbaycantelefilm" Yaradıcılı Birliyində 120 sənədli televiziya filmi çəkilib. Birliyin təkcə son illər ərzində 400 saat həcmində çəkdiyi filmlər siyaset, elm, mədəniyyət, incəsanət xadimlərinə, ölkəmizin dilbər guşalarına, erməni işgalçlarının məkrili siyasetini ifşasına həsr olunub.

Televiziya və radio işçilərinin peşə bayram günündə elektron KİV-də çalışan həmkarımıza gələcək fealiyyətlərinin yaxşılaşması yolunda mühüm yaradıcılıq uğurları arzulamaqla bizi narahat edən problemlərin üzərinə daim geniş spektrdə işq salımması zərurətini də yada salmaq istərdik. Özəl kanallardakı sərbəstlik yəni yaradıcılıq axtarışlarına rəvac versə də, efirə bir mövzu rəngarəngliyi götərsə də, təssüf kif, genis imkanlar bu mövzuların yüksək bədii-estetik hallində, tamaşaçıları təqdim olunması texnologiyasında gözlənilən nəticələri vermədi.

Əylənceli verilişlərə üstünlük arzuolunmaz SMS bəlasını doğdur. Təbii ki, bu faktor bəzi məqamlarda başadışuləndir. Telekanal kollektivlərinin texniki və

iqtisadi problemlərinin həlli üçün dünyanın hər yerində bu cür riqaqlardan istifadə edilir. Lakin bütün bunnuların kökündə etik, estetik dəyərlər, maarifçilik principləri, xalqımızın yaşam tərzini şərtləndirən mental xüsusiyyətlər dayanmalıdır. Təbii ki, hər zamanın öz toləbləri, qanuna uyğunluqları var və düşününce tərzində, təfəkkürdə dəyişikliklər qəçilməzdir. Mövcud problemlərə baxış bucagi dəyişə də, problemlərin mahiyətinin şərhində və təqdimində milli dəyərlərin deformasiyası yolverilməzdir. Qardaş Türkiyənin kanalları bu baxımdan örnək kimi qəbul edilə bilər.

Bu ölkənin ən zəif əyləncə kanallarında belə türkçülük, vətənpərvərlik duyuguları öndə dayanır, bayraq, himn qarşısında baş əyiilir. Bizdə isə AzTV və ictimai Televiziya istisna olmaqla, tamam başqa cür düşsürülər. Azərbaycan reallığı, vətən təssübkeşliyi, Qarabağ həsrəti, insanların sosial väziyyəti, iqtisadi və siyasi nüaliyyətlərə hesablanan perspektif niyyətlər televiziya verilişlərinin leytmotivini təşkil etməli olduğu halda hansısa "bozbaş" müğənninin aile-məşət problemləri, sevgi macəraları, qarderob və avtomobil ehtirasları, həmkarları ilə uzun illər davam edən "razbor-kaları" saatlarla tamaşaçıya sırınır.

Əgər qorxulu tendensiya odur ki, daim mənasız, şit, bayağı şou-programlara baxan usaqlar insan hayatın bütünlükə əyləncədən ibarət olduğunu düşünürülər. Onlar sıurlarının altında ömr boyu etiraf edilməyecek bir sadəlövhüllükə bür həyat tərzi keçirmək xülyasına düşürülər. Yeniyetmə və gənclər nəyi və necə öyrənməyi, nədən zövq almağı qarşdırır, ailənin, mülliimlərin paradoxal öyrətmələri, diktələri qarşısında çəşəb qalırlar. Televiziya həyatımıza istənilən vaxt icazəsiz müdaxilə etdiyi kimi, hər hansı fikri təqin edə, cürcəcür ideyaları beynimizə yeridə bilir.

Azərbaycan televiziya məkanında yüksək estetik dəyərlərə malik, ciddi yaradıcılıq axtarışlarının möhsulu olan, müasir tamaşaçı və dənliyici tələbatına tam cavab verməklə yanaşı, xalqımızın mədəni və mənəvi dəyərlərinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinə yönələn programların, əsərlərin meydana çıxmışına nail olmaq mümkündür.

Bunun üçün isə televiziya kanalları arasında müsəbbətlər ciddi şəkildə tənzimlənməli, vahid program siyaseti həyata keçirilməli, yüksək ixtisaslı televiziya jurnalistləri və rejissorları, kino və teleoperatorlar hazırlanmasına diqqət artırmalıdır. Bu gün televiziya kanalları öz işinən öhdəsində layiqincə gələn istedadlı, səriştəli jurnalistlərin, aparıcıların, operator və montaj ustalarının, müsiki tərtibatçılarının fədakarlığı sayəsində uğur qazanırlar. Sənətin sintetik növü hesab olunan televiziyyada sadalanan komponentlərin hansısa

zəifləyəndə bu özünü dərhal ekranda göstərir. AzTV uzun illər kadır ocağı kimi tanınır və indi də belədir. Ana televiziymiz həmişə yaxşılardan yaxşılırını seçib, yetişdirib, sonralar yeni televiziya kanalları yarananda öz kadrlarını bu kanallardan əsirgəməyib də. "Space", "Lider", "Xəzər" telekanalları da vaxtılı AzTV-də çalışın jurnalistlərin və digər peşə sahiblərinin gücünə arxalanmaqdə səhv etməyiblər.

Televiziya ekranı ilə tamaşaçı arasında tömas körpüsü yaradılmasında "baş memar" aparcılardır. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının və fikrinin süzgəcindən keçənlərin tam təsferratı ilə tamaşaçı və dinləyiciyə çatdırılması missiyası ilk növbəd teleaparıcıların üzərinə düşür. Aparıcı televiziyların vizit vərəqi, bir növ, loqosu hesab olunur. Lakin gizli deyil ki, bu gün televiziyaların çoxu layiq olmayan adamları, o sırada aparcılığın sirlərinə dərindən yiyələnməyənləri populyarlaşdırır.

Səlis nitq mədəniyyətinə malik olmayanlara, doğma dilimlən norma və qaydalardan xəbərsizlərə, davranışın etikasından uzaq düşənlərə meydan vermək, daha dəqiq desək, ekran, efir etibar etmək nə dərəcədə doğrudur? "Aparıcı" ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyani yerinə yetirənlər əvvəller "diktor" adlanırdı. Yaxşı yadımdadır. Ötə əsrin 70-ci illərində Dövlət Televiziyası və Radiosunda işə başlayarkən bize tövsiyə etmişdilər ki, vaxt tapan kimi - əslində biz bu vaxtı mütləq tapşırılyıq-radionun adlı-sənli diktörleri, sözün həqiqi mənasında, "bel sütunları" hesab olunan Soltan Nəcəfov, Aydin Qaradağı, Ramiz Mustafayev, Sabutay Quliyev, Qara Tağızadə, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Əli Məhəmmədoğlu ilə görüşək, onların məsləhətlərini eşidək. O vaxtların pozulmaz ənənəsi vardi. Radioda bir neçə ay, bəlkə də bir-iKİ il çalışmayı, görüb-götürməyəni televiziyyaya yaxın qoymurdu. Radio bir məktəb id, adlarını əkdiyimiz insanlar isə bu məktəbin ustad mülliimləri. Gənclər bu mülliimlərdən səlis, məntiqli danışmağı, mikrofonla işləməyi, dinləyici ilə ünsiyyət yaratmağı öyrəndilər.

Sonralar digər həmkarımıla televiziyyaya dəvət alanda radioda keçirdiyimiz illərin necə səmərə verdiyini açıq-aydın duyduq. Radionun "Xəbərlər" programının baş redaktoru Valid Sənani bizə xeyir-dua verəkən dedi ki, burada püxtələşməsəydimiz, mavi ekran sizə heç cür etibar etməzdilər.

Televiziyyada isə Nizami Məmmədov, Rafiq Hüseynov, Ofeliya Sənani, Roza Tağıyeva, Sabir Ələsgərov, Hicran Hüseynov, Şərqiyə Hüseynova, sonralar adı bu siyahıya yazılıan Rafiq Həşimov, Nəsimi Nəbi-zadə, Esmira Çərkəzqızı kimi əməkdaşlar canlı efridə necə işləmək nümunəsi göstərildilər. Telli Pənahqızı,

İlham Alişanlı, Bahadır Şəfi və adlarını çəkə bilmədiyim digər həmkarları Azərbaycan Televiziyasının inkişafında öz yaradıcı əməklerini əsirgəmirdilər.

O vaxtlar hələ televiziya texnikası o qədər də inkişaf etməmişdi, suflyordan istifadə olunmurdur, amma diktörələr mətnləri elə məsuliyyətə, ciddililiklə çatdırıldılar ki, efridə, ekranda çox nadir hallarda çəşninqliq baş verirdi. Səhvler də elə ustalıqla düzəldilirdi ki, tamaşaçı, yaxud dənliyiciyə çox vaxt bunu duymurdu. Çünkü bu adamlar öz işlərini, peşələrini sevirdilər, efridə, ekrana, tamaşaçıya hörmətləri vardi. Onlar daim axtarışda idilər, oxuyurdular, öyrənirdilər, auditoriya qarşısında məsuliyyətlərini dərindən dərk edirdilər.

Bu ənənə AzTV-də indi də uğurla davam etdirilir. Ölükədə ilk dəfə bu telekanalda teleaparıcılar məktəbi yaradılıb. Məşhur teleaparıcı Rafiq Hüseynli bə məktəbin rehberi kimi uzun illər televiziya sahəsində qazandığı təcrübəni gənclərə öyrədir, onlara telejurnalistic sinirlərinə asılıyalar. AzTV-də yenice işə başlayanlar yaxşı bilirlər ki, müasir tamaşaçı çox həssasdır. İndi bələğtəli pafosla deyilən sözləri, primitiv fikirləri qəbul etmirlər. Yeni təfəkkür və düşüncə terzine, müasir texnoloji principlərə, geniş eruditiyaya yiyələnmədən tamaşaçı və dənliyici ilə dialoqa girmə məkmənksizdir. Yüksək nitq mədəniyyəti, Azərbaycan dilinin normalarının ciddi qorunması, efridə davranışın etikasına dəqiq əməl edilməsi, sadəliyi və samimiyyəti aparcıının başlıca keyfiyyət göstəriciləridir. Bunlarla səlis nitq mədəniyyətinə malik olmayanlara, doğma dilimlən norma və qaydalardan xəbərsizlərə, davranışın etikasından uzaq düşənlərə meydan vermək, daha dəqiq desək, ekran, efir etibar etmək nə dərəcədə doğrudur? "Aparıcı" ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyani yerinə yetirənlər əvvəller "diktor" adlanırdı. Yaxşı yadımdadır. Ötə əsrin 70-ci illərində Dövlət Televiziyası və Radiosunda işə başlayarkən bize tövsiyə etmişdilər ki, vaxt tapan kimi - əslində biz bu vaxtı mütləq tapşırılyıq-radionun adlı-sənli diktörleri, sözün həqiqi mənasında, "bel sütunları" hesab olunan Soltan Nəcəfov, Aydin Qaradağı, Ramiz Mustafayev, Sabutay Quliyev, Qara Tağızadə, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Əli Məhəmmədoğlu ilə görüşək, onların məsləhətlərini eşidək. O vaxtların pozulmaz ənənəsi vardi. Radioda bir neçə ay, bəlkə də bir-iKİ il çalışmayı, görüb-götürməyəni televiziyyaya yaxın qoymurdu. Radio bir məktəb id, adlarını əkdiyimiz insanlar isə bu məktəbin ustad mülliimləri. Gənclər bu mülliimlərdən səlis, məntiqli danışmağı, mikrofonla işləməyi, dinləyici ilə ünsiyyət yaratmağı öyrəndilər.

Cox təssüf ki, son vaxtlar bəzi telekanalların hər cür avadanlıq və texnologiyalarla təchiz edilmiş studiyalarında tamaşaçı ilə ünsiyyət qurmaq şansı qazanınanlar çoxu adıçə ölkə, şəhər adlarını və soyadları belə düzgün tələffüz etmir, tömas qurmaq mədəniyyətinin tələblərinə açıq-əşkar pozur, bununla da çıxılmaz vəziyyətə düşürələr. Dediklərimizə informasiya programlarının oxunuşunda da, əyləncə və maarifçilik programlarında da tez-tez təsadüf edilir.

İndi televiziya verilişlərinin yayım radiusu min kilometrlərlə ölçülür. Telekanalların yaradıcılıq və texniki imkanları xeyli genişlənib. Ekrandan, efridən yaxşı xəbərlər, sevinci məlumatlar almaq, məraqlı programlara baxmaq və eşitmək isə hər bir Azərbaycan vətəndaşının ürəyindən gələn arzudur.

A. CABBARLI